

Tovuzda sazin sehrinə yığışdılar...

Tovuz Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət Evində gözəl bir ədəbi-bədii gecə keçirilmişdir. Tovuz, Ağstafa, Qazax rayonlarından olan ozan-aşıq, saz-söz sənəti nümayəndələrinin iştirakı ilə təşkil olunan gecənin keçirilməsində əsas məqsəd bu qədim sənətin təbliğinə, inkişafına təkan vermək, gənc istedadları üzə çıxarmaq, onların bu irsə marağını daha da artırmaqdan ibarət olmuşdur.

Ədəbi-bədii gecədə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, aşiq sənətinin vurgunları iştirak etmişlər.

Gecəni giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı demişdir ki, Azərbaycan xalqının milli musiqisinin iki sütunu var: onlardan biri muğam, digəri isə aşiq sənətidir. Aşıq sənətinin təbliği



və sənətə olan marağının artırılması üçün belə gecələrin təşkil olunması çox vacibdir. M.Qasımlı ölkə Prezidenti İlham Əliyev tərəfindən Tovuzda açılışı həyata keçirilmiş Aşıq Sənəti Dövlət Muzeyinin ozan-aşıq sənətinə verilən yüksək dövlət qayğısı kimi qiymətləndirmişdir.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev çıxış edərək aşiq sənətinin xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsi olduğunu demişdir. O qeyd etmişdir ki, sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub və 2009-cu ildə Azərbaycan aşiq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. N.Mehdiyev ölkədə

mədəniyyət sahəsinin, o cümlədən aşiq sənətinin dünyada tanınması üçün görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Daha sonra gecənin ədəbi-bədii hissəsi başlamışdır. Tovuz, Ağstafa, Qazax rayonlarından olan aşiq sənətinin görkəmli nümayəndələrinin ifasında müxtəlif saz-söz nümunələri səsləndirilmişdir.

Musiqili-bədii gecə iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri